

UOT 159.9.

*Simuzər Alim qızı Hacıyeva  
fəlsəfə doktoru programı üzrə doktorant  
Gəncə Dövlət Universiteti*

21

## AİLƏ HƏYATININ ÇƏTİNLİKLƏRİ: MƏNƏVİ VƏ PSİXOLOJİ TƏRƏFLƏR

*Симузэр Алим гызы Гаджисеева  
докторант по программе доктора философии  
Гянджеинский Государственный Университет*

## ТРУДНОСТИ СЕМЕЙНОЙ ЖИЗНИ: ПРАВСТВЕННЫЕ И ПСИХОЛОГИЧЕСКИЕ АСПЕКТЫ

*Simuzar Alim Haciyeva  
doctorial student in the program of a Ph.D  
Ganja State University*

## DIFFICULTY OF FAMILY LIFE: MORAL AND PSYCHOLOGICAL ASPECTS

**Xülasə.** Hazırda ailə davranış normalarını formalasdırmağın səmərəli alətidir. Odur ki, şagirdlərdə ailə haqqında zəruri təsəvvür yaradılmalıdır. Həm də nəinki biliklərin səviyyəsi artırılmalı, eyni zamanda, onlar da ailə dəyərlərinə müsbət təsəvvür oymalı, həm də gənc ailənin problemlərini həll etmək bacarığı aşilanmalıdır. Bütün bunlar ailə çətinliklərinin aradan qaldırılmasına kömək edir.

*Açar sözlər: ailə, ailə hayatı, ailə çətinlikləri, mənəvi tərəflər, psixoloji tərəflər*

**Резюме.** В настоящее время семья призвана стать эффективным инструментом формирования норм поведения. Поэтому необходимо формировать у школьников должное представление о семье, не только повышать уровень знаний, но и воспитывать позитивное отношение к семейным ценностям, готовность решать проблемы молодой семьи. Всё это может оказать большую помощь в устранении семейных трудностей.

**Ключевые слова:** семья, семейная жизнь, семейные трудности, нравственные аспекты, психологические аспекты

**Summary.** Currently, the family is intended to be an effective tool for the formation of new values and norms of behavior. Therefore, it is necessary to form a proper idea of the family for schoolchildren, not only to raise the level of knowledge, but also to foster a positive attitude towards family values, a willingness to solve the problems of a young family. All of these help eliminate family hardships

*Key words: family, family life, family difficulties, moral aspect, psychological aspect*

Ailə insanın xoşbəxtlik, rahatlıq, dinclik tapdığı məkandır. Ailə dedikdə, sosioloji nöqtəyi-nazərdən evlənmək və ya qohumluq xətti ilə bağlı olan bir həyat ittiqası başa düşülməlidir. "Ailə" sözü Qərbdə əsas etibarilə ata-ana və uşaqlar anlayışını özündə birləşdirirsə, Şərqdə daha çox cinsi evdə yaşayan və ya eyni nəsildən olan insanların birliliyinə deyirlər.

Ailə insanların qarşılıqlı əlaqə, fəaliyyət və münasibətlərinin çox qədim təsisatı və unikal hadisədir. Ailənin unikallığını bunda görmək mümkündür ki, bir neçə şəxs uzun vaxt ərzində six şəkildə qarşılıqlı əlaqə və fəaliyyətdə olur.

"Ailə" deyəndə, aralarında qohumluq münasibələri bərəqərar olan insanların birliliyi anlaşıılır. O, dövlətin fundamental vahidi hesab edilir.

Cəmiyyətdə ailələr nə qədər möhkəm olarsa, dövlətin quruluşu bir o qədər möhkəm olur. Ailədə ar-ərvadın qarşılıqlı münasibətləri, valideyn-əvləd münasibətləri borbad halda olduğunu təqdirdə, cəmiyyətin dayaqları da zəif olur.

Nasiraddin Tusi ailəyə böyük dəyər verir, ailə qanunlarına ciddi yanmışdır. Bütöyük mütəsəkkir ailəni bütöbüñ bedən, ailə üzvlərinin də bedən üzvlərinə oxşadır, ailə dolandırımcı sanatını sağlam bedən saxlamış istəyində bulunan həkimlik sanatı ilə müqayisə edirdi. Tusi yə görə, həkimin insan bedəni və onun üzvləri arasında münasibətin sağlamlığına fikir verdiyi kimi, ailə başçısının ənənəli vəziyyəsi də ailə üzvləri arasındakı münasibətlərə diqqət yetirməkdən ibarət olmuşdur.

Sual olunur: Nə üçün on yaxın insanlar -ər və arvad, valideynlər və uşaqlar, ar-ərvadlar və onların ata-anaları arasında itixlaflar, mübahisələr, qalmagaqlar, dava-dalşalar, təhəqiqərlər bas verir? Bu kimi hallar, xüsənən onlara bənzəlidir, bir həyətdə yasadıqdan daha ağırlı olur. Nə üçün bəzə aqiz olan insanlar bəzə görə əziyyət çəkirlər, yaxud na üçün onlər öz hərəkətləri, tutduqları mövqeləri ilə bizi incidirlər?

Tədqiqatlar zamanı bu suallara cavab tapmaq əlaqəlidir. Məlum oldu ki, hər bir insanın daxilində qorxu və günah hisslləri mövcuddur. Sadəcə ailə hayatında qorxunun nə, günahın nə olduğunu aydın başa düşmək, xeyirxahlığa yol açmaq lazımdır. Qozaqlar, təsirlənlər, özüñüsevməklilik, iddiyalı olmaq, doğru olub-olmadığına baxmayaraq öz mövqeyində dayanmaq, tənbəllik, müttəcisi olmaq, deyinçlik, ciddi səbəb olmadan olhənən pozulması və s. ailə münasibətlərinin yaxşı və pis olmasına təsir göstərir.

Evdə olmamaya (yeni işdə, qonaq gedəndə, yoldaşlar, dostlar kompaniyasında, toyda, ad günlərində, ziyaflarda, ictimai yerlərdə və s.) ehtiras, coşqunluq, özündən çıxmalar aqıq-aydin təzahür edir. Bəzi insanları özünü evdə, ailədə bir cür, cəmiyyətdə, məclisde, ictimai yerlərdə başqa cür aparır. Burada qəribə heç nə yoxdur. Evdə özünü hayat yoldaşın göstərəti, hökmənləndən bildirir. İşdə, başqa yerlərdə belə hərəkətləri nümayiş etdirməyi onu barəsində pis fikir formalasdır, onun nüfuz və hörmətinin aşığı sala bilər, bunu işa o istəmir. Ailədə vəziyyət basqadır. Ona dözlürər, ailədə sakitliyin namına dözməyə məcburdurlar. Əks təqdirdə hər şey

bir-birinə qarışar, ailənin mənəvi və psixoloji iqtisadi pisləşər.

Deməli, işdəki, məhəllədəki və s. yerlərdəki yaxın olmayan adamlara münasibətdə araları daymış yaxınlarla müqayisədə dərəcələndürülür. Eva gələndə isə, ərin (arvadın) həla da unuda, razılışa, etiraf edə bilindiyi məsələ, umu-küsü hayat yoldaşını görən kimi alovlanır. Daxiliindən narazılıq, razi qalmamaq gec-təc üzə çıxır. Evdə, çöldə, kütçəda, işdə bürüza verilməyənən, başqa sözlər, törənməz, evdə artıq işə düşür. Əyləci işa salmamaq mümkün olmur.

İnsan (ər, yaxud arvad) özlə iddiaları, hikkələri ilə mübarizədə monavü-rühi iş aparmır, əxlaqının saflaşdırılması, monaviyatının tək-millətdiriləməsi qayğısına qalmır, öz ruhunu tərtib etmirsə, xeyirxah emalə doğru getmirsə, itixləflərə uyarıq özünün günahə batlığına anlayaraq toleranstlı nümayis etdirmirsə, ażılalarına, doğmalarına (hayat yoldaşına, övladlarına) ozab doğmır.

İnsan ailədən kənardə təbiiyeli, næzakətli, mərifətli, xeyirxah, səmimi, məhrəbinə ol bilər, dəha doğrusu, görünə bilər, ailədə iş, artıq onun əsil siması açılır. O, özünün əslində kim olduğunu, hissllərini gizlədə bilmir. Ailə çətinlikləri belə yaranır.

A.S. Makarenkonun belə fikri var: "Köhnə mənətiq bəlli id - mən xoşbəxt adam olmaq istəyirəm, özgələri ilə mənəm işim yoxdur. Yeni mənətiq belədir - mən xoşbəxt adam olmaq istəyirəm, lakin on doğru yol budur: mən elə hərəkat etməliyim ki, başqları da xoşbəxt olsun. O zaman mən do xoşbəxt olaram" (I, s. 58).

Ona görə də böyük pedaqoq erkan yaşarlar və uşaqlara ailə dərsleri keçməyin tarzlarından idi. Göstəri ki, "Biz əs uşaqlarımızı elə tərtib etməliyik ki, onlar sevgiya ciddi və dorin bir hiss kimi baxsınlar, böyük vaxt öz zəvqlarını, öz möhəbbətlərini və sədəqətlərini ailə qurmaq-həyətindən keçirsinlər" (I, s. 428).

Ailə çətinlikləri bir sira səbəblərdən irəli gəlir. Onları mülləyyənləşdirməyə çalışır: dülşənməmisi nikah ittifaqının bağlanması ("Göz gördü, könül sevdi"). Bu hələ azdır, manafət evlənmək, arə getmək (oğlanın, yaxud qızın ailəsi imkanlıdır, bu füsrət əldən buraxmaq olmaz), xasiyyətlərin tutunması, ayrıca monzilikin olmaması, tərəflər arasında gizləşət getmə bacarığının olmaması, oğlanın (qızın) valideyn-

#### Ailə hayatının çətinlikləri: mənəvi və psixoloji tərəflər

lərinin gənc ailənin daxili işləşlərinə qarışması, qısqancılıq, düzgün olmayan gəlin-qayınana münasibətləri, ailənin imkanlarının nəzərə alınmadan israfçılığı yəl verilməsi, maddi çətinlik, sədəqət andını pozma, sərəşəx, arın narkotik maddələr uyması və s. və i.a.

Ailə çətinliklərinə yol açan səbəblərdən biri, qeyd etdiyim kimi, sər ailəndən soyuması, başqa qadınla görüşməsidir. Təbii ki, bu, ailəli kişi üçün yolverilməzdir. O, hər şəyənə əvvəl, usaqları nəzərə almır. Onların təlim-tərbəyisində laqeyd yanaşıla bilmez. A.S. Makarenko ailəyə etinəsiz yanaşan kiçilər üzərindən təsir deyirdi: "Hərhangi sizin iki uğşanğından varsa və siz öz arvadınızı artıq sevmiyən başqasını sevirsinizsə, yəni hissini səndürün. Ağdır, çətindir, lakin siz bu hissi səndürməyə borclusunuz. Öz ailənizdən atalaraq qalan. Siz bunu etməyə borclusunuz, çünki sizin üzünüzün simasında galəcək vətəndaş böyüyür və siz öz sevgi sadəcini buna müsəyyən dərcədə qurban verməlisiniz" (I, s. 309).

Ailənin çətinliklərini yaradan səbəblərən biri də ar-ərvadlardan birinin ailə qayğularını çəkmək tamaməsi, öz üçün yaşamaq istəyidir. Belə bir mövqə, təbii ki, ailə həyatını çətinləşdirəcəkdir. K.D. Uşinskinin bu məsləyə münasibəti vardır. Tanış olaq: "Əgər ar yaşamaq üçün maddi vəsaitələdən etmək məqsədilə işləyir, arvad işə onun əməyindən istirak etməyərək, ancaq ərinin hesabına yaşayırsa, bu zaman da ailə xoşbəxtliyi mümükün deyildir. Çiçəklərə bəzənmiş yatağında daimi istirahət edən qadın fransız roman yazarlarının pozğun xayalları ilə yaradılmış on mənəsiz maxluluqdur" (2, s. 64).

Həmin sözlərdə dorin həqiqət var. Ailəni na tak ar, no da tək arvad kiçik dövlət halına gətirə biləm. Onların hissini də tsakidli sayı tolub olunur. Ona görə də böyük rüs pedaqoq qənclərinin, o cümlədən qızlarını ailə həyatına hazırlanmaları vacib hesab edirdi. Oğlanlar və qızlar vaxtında ailə həyatına mənəvi, psixoloji, pedaqoji, tibbi, iqtisadi, sanitari-gigiyenik, hüquqi baxımdan hazırlanıldıqda gələcəkdə qurulan ailələrdə çətinliklər baş qaldırıb. Diqqət yetirok. K.D. Uşinskiyi xəzir: "Əz qızları üçün işsiz hayat düzəltməyə çalışan analar azmı təpilir? Məgər öz istəklə qızları üçün işsiz hayat hüquq almaq məqsədi, onların gəncəliyini, gözəlliyini, atosin qəlbərini heç bir sevgiye layiq olmayan adamı satmaqə hazırlıq adamlar azdırı?" (2, s. 65).

Bu müdrik fikirləri valideynlər yadlarında saxlamalı, qızlarının tərbiyəsində nəzərə almılmalıdır.

Ailə çətinlikləri bir sira hallarda qaynananın münasibətlərinin aşağı saviyəddən qurulma-sından irəli galır. Prof. A.N. Abbasov universitetlərinin magistratura saviyəsi üçün yazdığu "Milli axlaq və ailə etikası" dərsliyində göstərki, qaymanalar əsasən gəlinlərin məsahidə etdikləri əsərgəlik halları xoşlamlar: diqqətsizlik, hörmətsizlik, saymazlıq, təbəkkəl, boşbağlıq, böyükün sözünə yero salmaq, moda, dasqas horisi olmaq, ərin iş və istirahət qayğılarına bigana olmaq, evdarlıqda dairəsində və yoldaşlıqda iddiasında olmaq, xudopəndlik, ailədə manamılık iddiasında olmaq, gəlinin yüngülxasiyyətliliyi, gəlinlər müsəhibinə dinləmək bacarığının və onu başa düşmək arzusunun olmaması və s. v. i.a." (3, s. 281-282).

Professor, eyni zamanda, gəlinlərin dəfikirlərinə müraciət etmiş, onların sözləri ilə qaynanaların özünü bürzü verən aşağıdakı halların dözləməz olduğunu göstərmədir:

"1. Qayinanalar onları öz qızları kimi deyil, məhz "adət qız" kimi qəbul edirlər.

2. Həddindən artıq tələbkarlıq göstərirlər, bəzən bu tələbkarlığın araxsında onlarda gəlinlərə qarşı olan kin-küdərət, acıq, nəyinsə əvəzini, acıqlıq cıxmazı və s. v. gizlərlər.

3. Qayinanalar deyinənliyə adatkardadır-lar. Hər işin söz edirlər.

4. Gəlinləri həddindən artıq ucuz tutur, onlara heç rühsətəlməyirlər.

5. Köhnəpərostdırlar. Keçmişin qalıqlarını mühafizə edirlər, modanın, yeniliyin düşmənidirlər.

6. Gəlinlərinin hər vəchəlsə öz iradələrinə təbə etməyə çalışırlar.

7. Müyyən məsəllənin həllində gəlinləri ilə müsbəhələşmiş, onların rəyini öyrənməyi lazm bilmirlər.

8. Qayinanalar yerli-yersiz ailənin daxili işinə qarışır, oğlu ilə gəlini arasında soyuqluq yaradırlar.

9. Gəlinləri başa düşmək, onun həyatda təcrübəsizliyini nəzərə almaq istəmirlər.

10. Gəlini ilə oğlu mehriban və səmimi onla bağlı kimi, qaynanada qısqancılıq hissi oya-dir. O, oğlunun daha çox on sevməsini istəyir.

11. Qayınana qohumların, qonşuların yarında gəlinin ardıcınca danışır.

12. Qayınana baldıza imkan verir ki, gəlinlə kobud rəftər etsin" və s. və i.a. (3, s. 283).

Ailə çətinlikləri dözülməz həddə çatdıqda boşanma labüb olur. Tərəflərdən biri bu məsələni məhkəmə qarşısında qaldırır. Prof. A.N. Abbasov boşanmaların nəticələrini şərti olaraq üç qrupa böllür:

- “1. Boşanınanların - ər-arvadın özləri üçün nəticələr.
  2. Boşanmanın uşaqlar üçün nəticələr.
  3. Boşanmanın cəmiyyət üçün nəticələri”
- (3, s. 286-287)

Odur ki, böyükən nəsildə, gənclərdə məhabbətə, nikaha və ailəyə ciddi münasibət formalaşdırılmalıdır. Belə olduqda nikah ugurlu, ailə möhkəm olur.

**Problemin aktuallığı.** Ailə hayatının çətinliklərinin xüsusi tədqiqatın obyekti olmadığından məqalə aktuallığı ilə seçilir.

**Problemin yeniliyi.** Ailə hayatının çətinliklərini yaradan mənəvi və psixoloji tərəflər aydınlaşdırılır.

**Problemin praktik əhəmiyyəti.** Məqalə gönc tədqiqatçılar, doktorant və dissertantlar üçün əhəmiyyətli ola bilər.

#### **Ədəbiyyat:**

1. Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. Bakı: "Azərbaycan məktəbi" jurnalının nəşri, 1950.
2. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı: Azarəş, 1953.
3. Abbasov A.N. Milli əxlaq və ailə etikası: Universitetlərin magistratura səviyyəsi üçün dərslik. Bakı: Mütərcim, 2015.

**E-mail:** simuzer.haciyeva.93@mail.ru

**Rəyçilər:** psixol.ü.elm.dok. E.B. Baylərov,

*ped.ü.fals.dok.* İ.B. Əmirəliyeva

**Redaksiyaya daxil olub:** 06.12.2018.